

NİZAMI CƏFƏROV - 60

NAHİDƏ HƏSƏNOVA
Fəlsəfə dəkтору

USTAD



Bu dünyaya gələndə hər bir insanın ünvanına ən munis gözaydınılığı “ata-anasına, el-obasına və ən əsasi Vətəninə xeyirli övlad olsun” təbriki olur. Bu dəyərli təbrikin dinamik sonucu isə insan ömründə “hesabat yaşı” adlanan 60 yaşda öz gücünü göstərir. İnsanın xoşbəxtliyi elə bu hikmətin zirvəsinə çatmaqdır. Belə xoşbəxt insanlardan biri də hamiya adı və imzası çox tanış olan akademik Nizami Cəfərovdur. Əslində deyərdim, Nizami müəllim çoxlarının 60 yaşında verə bilmədiyi şərəfli ömür təqdimatını Nizami Cəfərov olaraq 40 yaşında da rahatlıqla təqdim edə bilərdi. Bir el deyimi də var: “İnsan 40-a qədər qazanır, 40-dan sonra xərcləyir”. Nizami Cəfərovun nəinki artıq o illərdə qazanmış olduğu bir çox atributları, hətta o dövr üçün mövcud nüfuzu (misal olaraq, 40 yaşı münasibətilə Azərbaycan Milli Televiziyasında “Müdriklik işığında” adı ilə gedən verilişi!) da bunu təsdiqləyir. Nizami Cəfərov bütün ənənəvi xeyir-duaların, hər zaman qüdrətində qalan bu tipli zərbi-məsəllərin məsuliyyətini daşıyıb onu çoxşaxəli fəaliyyəti və insanlığı ilə doğruldaraq “hesabat yaşı”nın bir simvolik nümunəsini təqdim edə bilən nadir şəxsiyyətlərdəndir; ləyaqətli övlad, gözəl insan, elm yolunda fatehlik zirvəsinə çatmış təvazökar və həqiqi alim, xeyirxah icimai xadim, səmimi müəllim və gözəl övladlar sahibi ata, sevimli baba! Və bir də bizim illərin tələbələrinin xatırındə xüsusi bir adla qalmış - Filologiya fakültəsinin qızıl tarixinə imza atan “dekan Nizami Cəfərov”. Bu fəaliyyətin bütöv bir dövründə (1994-2000) həmin illərin öncül tələbə və magistrlərindən biri olaraq inanıram ki, çoxsaylı xatırılərin əsas müəlliflərindən biri də mən ola bilərəm.

Cox gənc yaşlarında Filologiya fakültəsinin dekanı olan Nizami müəllim bizim üçün də sıradan bir müəllim-professor və ya sadəcə, bir

dekan deyil, biz tələbələrin səmimi bir şəkildə həsəd apardığı böyük alim, mükəmməl, yaşından çox irəlidə olan fakültə rəhbəri idi.

Mən həmişə belə düşünürdüm ki, Nizami müəllimin dekanlıq fəaliyyəti onun gənclik illerinin bir inzibati başlanğıçı idi. Əlbəttə, yüzlərlə tələbəyə, müəllim və professor heyətinə rəhbərlik etmək, həm də uğurla idarə etmək əslində sadə bir başlanğıç ola bilməzdi. Bunun göstəricisi yalnız elm, savad da ola bilməzdi... Nizami müəllimin ictimai və şəxsi münasibətlərində bir əsas tərzi var: gülərək mövqe bildirmək. Bir hadisədən məmənun olduğu halda, səmimi bir gülüş və yaxud humoristik bir kəlam, əks təqdirdə isə (ən sərt halda belə!) eyhamlı bir gülümsəmə Nizami müəllimin özünəməxsus idarəetmə siyasəti, sözün yaxşı mənasında psixoloji həmləsidir. Əslində bunu böyük alimin illərdir tədqiq etdiyi keçmişimizdən, bu günümüzdən – görkəmli ədiblərdən, möhtəşəm abidələrimizin tarixi qəhrəmanlarından əxz elədiyi keyfiyyətlər kimi də qavramaq olar. Yaza-yaza yaşadığı, yaşayaraq yazıya köçürüyü hər bir sətirlərində bütün dil-üslub xüsusiyyətləri müəllimin öz təbirincə desək, həmin şəxsiyyətlər ”dən” tədqiqatçı ”ya” ötürülən dərin düşüncənin, hikmətin, incə psixoloji duyumun məhsuludur; Füzuli hikməti, Koroğlu əzəməti, Vaqif sevgisi... “Qıratın arxasında gələn Koroğlunu Həmzə yola salır, guya heç bir günahı yox imiş. Və əslində, Koroğlu da ona bənd olmur. ...Koroğlu mərdliyinin çəkisi elədir ki, o (Koroğlu) heç vaxt Keçəl Həmzələrlə ciddi danişa, onlarla üz-üzə dayana bilməz” - yanan Nizami Cəfərovun bu təhlilləri elə öz çəkisinin təqdimatıdır. Və onun hər bir məsələyə gülümsəyərək yanaşması və keçməsi də bir ”təmkin”in, böyük-lüyün ifadəsidir, Koroğluda olduğu kimi: ”Koroğlu zarafat eləməyi sevir – dostla da zarafat edər, düşmənlə də... Bu cür zarafatlar Koroğlu obrazının ciddiliyini zədələmir, əksinə, onu daha da bütövləşdirir, həyatıləşdirir”.

Nikbinlik Nizami müəllimin həyat fəlsəfəsidir. Onun ”Müdrikliyin fəlsəfəsi, yaxud filosofların müdriki” adlı yazısında ”Həmid İmanov dünyanın ən nikbin mütəfəkkirlərindən biridir...O, ”Süleymana qalmayan dünya” ilə necə rəftar etməyin yüz üsulu varsa, yüzünü də bilir...Onun hər cür müasir fəlsəfədən kəsərli olan müdrik ”kəndçi təfəkkürü”, sağlam ”ayrım məntiqi” həmişə ən modern bicilikləri belə öz nikbin təmkini ilə tar – mar edir” söylədiyi orijinal ifadələrində də Həmid müəllimin bildiyi yüz üsulan içərisində konkret fikir ”kəndçi, ayrılm // təfəkkür, məntiq” anlayışlarının ziddiyyətinə rəğmən, gerçək olan bir həyat fəlsəfəsinin idraki nəticəsini şərtləndirən yeganə çıxış yolunun nikbinlik olduğunu

qızın bizə (üç yaxın rəfiqə idik) münasibəti xoşumuza gəlmirdi. Özümüzdən razı getdik dekanın otağına, əyləşdik, başladığ sərt ittihamlarla şikayət dolu çıxışımıza. Üstəlik Nizami müəllimdən səlahiyətlərindən istifadə edərək o tələbəni sixışdırmağı da “tələb”ə oxşar şəkildə “xahiş” etdi. Nizami müəllim, adəti üzrə, bizi çox diqqətlə dinlədi, elə həmin səmimi tərzi ilə də gülümşəmiş halda, lakin təyinlərin düzülüşündə işarə etdiyi ironik üslubla: “Siz nə qədər anti(!)pedaqoji, qeyri(!)humanist işlərlə məşgulsunuz... heç sizdən bunu gözləməzdim...”, - deyərək bizi yola saldı.

Qeyd edim ki, bizim uşaqlıq saflığımızdan, yeniyetməlik ərköyünlüyüümüzdən, gənclik enerjimizdən irəli gələn səhvlərimizə bir fakültə rəhbəri olaraq Nizami müəllimin hər dəfə xüsusi bir təmkinlə, hövsələ ilə başını bulayaraq və on əsası gülümsəyərək mövqə bildirməsi hər birimiz üçün bir məktəb idi. Bütün hallarda Nizami müəllimin bu şəkildə rəftarı sırf islahedici, təribyələndirici xarakter daşıyırıldı. Beləliklə, biz də Nizami müəllimin bu müdrikliyi ilə “böyü”dük. Məhz BDU-da yekunlaşan uşaqlığımızdan gəncliyimizə, ondan da kamillik yaşımıza gedən yolda Sizin də payınız az olmadı, əziz ustadımız!

